

# AZƏRBAYCAN QADINI VƏ ELM



**İradə Hüseynova,  
Bakı Dövlət Universitetinin  
“Qafqaz xalqları tarixi”  
kafedrasının müdürü, tarix elmləri  
doktoru, professor**

Bu gün dünyada qadınların həyatımızın bütün sahələrində, istər siyaset, istər iqtisadiyyat, isterse də mədəniyyət sahələrində uğurlu fealiyyəti zərif cinsin nümayəndəlerinin necə böyük bir qüvvəyə sahib olduğunu təsdiqidir. Qadınlar elm sahəsində aktiv iştirak edir, çalışdıqları strukturlarda öz töhfələrini verirlər. Hazırda institutların ve böyük elmi-tədqiqat qruplarının rehbəri kimi alim qadınlara dünyada çox yerde rast gəlmək mümkündür. İxtiraçı-qadınlar, mühəndis-qadınlar, müxtəlif “ilkler”ə imza atan qadınlar həyatımızı sürətlə dəyişməkdədirler.

Qədim dünyanın yazılı mənbələrdə elmlı qadınların mövcudluğu haqqında məlumatlara rast gəlinir. Elmle məşğul olmaq cinsindən və yaşıdan asılı olmayaraq, zəngin və əsil-nəcəbəli adamların qisməti idi. İlk alim-qadın qədim Misirdə yaşayış. Merit-Ptax adlı bu həkim qadın 5000 il əvvəl yaşamışdır. Peseşet, Kleopatra və başqa qədim misirli qadınlar özlərindən sonra tebabətin əsasları ile bağlı traktatlar qoymuşlar. Qədim Yunanistanda qadınlar felsefi məktəblərə sərbəst gedəbilirdilər. Pifaqor məktəbinin müəllim və şagirdləri arasında təxminən 30 qadın olmuşdur. Eramızdan əvvəl 387-ci ildə təsis edilmiş Platon Akademiyasında zərif cinsin təmsilçiləri təhsil alırdılar. İsgəndəriyyəli Hipatiya öz dövründə bir çox astronomik və elmi cihazların yaradıcısı idi. Qədim Romada tebabətə böyük maraq var idi. Gənclərə həkimlik sənətinin sirlərini öyrədənlər arasında Filista adlı qadın da vardi.

Lakin Roma imperiyasının süqtundan sonra qadınlara olan münasibət tamamilə dəyişdi və qadınlar üçün elmlə məşğul olmaq şeytanla əlbir olmaq sayılırdı. Məsələn, 415-ci ildə dindar fanatiklər Hipatiyanı təkcə ona görə qətlə yetirmişdilər ki, o, Platon və Plotinin fəlsəfi baxışlarının tərəfdarı idi və İsgəndəriyyədə bütperəstlərin təqibini dəstəkləmirdi.

Qadınların elmde yenidən fəal iştirak üçün 1200 il vaxt keçməli oldu. Belə ki, Avropada İntibah dövründə ilk alim-qadın Margaret Kavendiş sayıla bilər, o, fizika ilə bağlı bir sıra traktatların müəllifidir. Elə XX yüzilliyn əvvəllərində belə, alim-qadınlar Kainatın və bəşər tarixinin sirlərinin açılmasına kişilərin onları özlerine bərabər qəbul etmələri üçün nə qədər çətinlikləri dəfə etməli olmuşdular. Ötən yüzilliye nəzər salsaq, bir çox kəşflərin məhz qadınlar tərəfindən edildiyinin şahidi olarıq. Pyer və Mariya Kürilərin birgə tədqiqatları elm tarixinde aile tandemının ən meşhur nümunəsidir. Lakin xanım Kürinin keşflərinin çoxu və onun ikinci dəfə Nobel mükafatına layiq görülməsi Pyerin ölümündən sonrakı dövredə təsdiç edir. Əslən Avropadan olan Hedi Lamarr Hollivud aktrisası və bəstəkar olmaqla yanaşı, siqnalların kodlaşdırılmasının yeni üsulunu tapmışdır. O, ikinci dünya müharibəsi zamanı təkce ABŞ donanmasının bir çox gəmilərini düşmən torpedolarından xilas etmə-

mışdır, həm də müasir Wi-Fi və Bluetooth standartlarının ilk nümunələrini yaratmışdır. Qreys Xopper adlı xanım ilk programı - kompilyatoru yaratmış, programlaşdırma dilləri ideyasını təbliğ etmişdir. Onun nailiyyətləri o qədər əhəmiyyətli olmuşdur ki, hərbi xidmətdən istefaya yalnız 80 yaşında kontradalı rütbəsində göndərilmişdir.

Elm aləmində qadınların böyük xidmətlərindən yalnız bir neçəsinə nümunə göstərdik. Xanımların bu cür böyük nailiyyətləri davam edir və qadınlarımız bəşəriyyəti heyətəndirməkdədirler. Ümumiyyətlə, ötən yüz il ərzində fizika, kimya və təbəabet sahəsində 17 alim-qadın, ədəbiyyat, iqtisadiyyat və sülhün dəstəklənməsi üzrə isə 31 qadın Nobel mükafatına laiyq görülmüşdür.

2015-ci ilin dekabrında BMT Baş Assambleyası 11 fevral gününü “Beynalxalq qadın və qızların elmdə iştirak günü” elan edib. BMT dünyanın bütün dövlətlərini, insanlarını və təşkilatlarını kişilərin və qadınların təhsildə, elmdə və elmi biliyklərin inkişafı ilə bağlı digər sahələrdə bərabər iştirakına şərait yaratmağa çağırır.

Əski türklərdə kişi-qadın ayrı-seçkiyi olmadığı və qadın kişinin tamamlayııcı kimi qəbul edildiyindən qadınsız heç bir iş görilməzdi. Azərbaycan xalqının milli adət-ənənələrinin, milli mentalitetinin ana kitabı sayılan “Kitabi-Dədə Qorqud” eposunda qədim azərbaycanlıların qadına, anaya münasibəti “Ana haqqı - Tanrı haqqıdır” milli modeli müstəvisində qurulub, qadın cəmiyyətdə ucalıq, müqəddəslik, ehtiram, hörmət simvolu kimi qəbul edilib. Eposda təsvir edilən qadınlar, qızlar kişilərlə bərabər ovda, savaşda, ziyafətlərdə iştirak edir, onların həqiqi silahdaşına çevirilir, cəsət və mərdlik nümayiş etdirirlər.

Bəşər sivilizasiyasına bənzərsiz töhfələr vermiş Azərbaycan xalqı həm də zəngin təhsil, maarifçilik ənənələri ilə seçilmiş, milli mentalitetində qadına, qadınlığa yüksək, bəşəri münasibətə fərqlənmişdir. Azərbaycanın elm, təhsil, mədəniyyət sahəsində ötən XX əsr müstesna yer tutmuş, bu əsrde xalqımız köhnə dünyadan sürətli əzaqlaşmış, elm, təhsil, mədəniyyət, bir sözə, milli intibah yoluna qədəm qoymuşdur. Ötən əsr Azərbaycan qadının həyatında da çox əlamətdar bir mərhələ olmuş, Azərbaycanda baş verən ictimai-siyasi proseslər, neft sənayesinin sürəti inkişafı qadınların da maariflənməsinə, onların ictimai-siyasi həyata fəal qoşulmalarına şərait yaratmışdır. Əsası 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulan və sonralar Azərbaycan SSR (1920-1991-ci illər) dövründə davam və inkişaf etdirilən qadın siyaseti nəticəsində qadınların hərtərəfli inkişafı üçün geniş üfüqlər açıldı. Qısa zaman əsriyində Azərbaycan qadınları arasında savadsızlıq ləğv edildi, onların təhsilənmə səviyyəsi ölçüyəgelməz dərəcədə yüksəldi. Ölkənin səsial-siyasi və mədəni həyatında qadınların rolü artı.

Azərbaycan qadınlarına 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə kişilərlə bərabər seçmək və seçilmək hüququ verilmiş, 1918-20-ci illərdə Azərbaycanda qadınlara ana dilində təhsil almağa imkan verən orta ümumtəhsil, orta ixtisas, ali təhsil məssisələri şəbəkəsi yaradılmış, Azərbaycan qadını dövlət idarəciliyinə aktiv cəlb edilmişdir. Müqayisə üçün demək lazımdır ki, XX əsrde qadınlara ilk dəfə seçkildə iştirak etmək hüququnun verilməsi tarixinin təhlili göstərir ki, Azərbaycan dövləti bu sahədə dünyada öncüllərdən biridir. Belə ki, XX əsrde qadınlara seçmək və seçilmək hüququ vərən 73 dövlət arasında Azərbaycan 8-ci yerde durur. İftخار etməli haldır ki, bu baxımdan Azərbaycanda dünyadan inkişaf etmiş ABŞ, Almaniya, Fransa kimi dövlətlərindən, eləcə də Şərqi ölkələ-

*Azərbaycan qadını öz ağlina, zəkasına, düşüncə və istedadına görə dünya qadınları arasında özünəməxsus yer tutur. Ona görə də biz qadınlarımıza fəxr edirik.*

**Ulu öndər Heydər Əliyev**

rinin hamisindən əvvəl qadınlara seçmək-seçilmək hüququ verilib.

Ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycana ilk dəfə rəhbər təyin olunanda qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına görə, istedad və intellektine görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başladı. O dövrde bir çox rayonlara rəhbərlik qadınlara tapşırılmışdı. Nazir və nazir müavinləri arasında neçə-neçə qadın var idi. Respublikamızın tarixində ilk dəfə olaraq ali məktəblərə qadın rektorlar təyin edildi.

Alim qadınlarımızdan danışarkən ilk növbədə akademik Zərifə xanım Əliyevanın adını çəkmək lazımdır. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmiş, 1983-cü ildə isə həmin kafedranın müdürü olmuşdur. Elə ilk gündən görkəmli alim ətrafinə istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyəttə təşkil edə bilməşdi. 1981-ci ildə oftalmologianın inkişafına verdiyi böyük töhfəye - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRI Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdü. Beləliklə, Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur.

XX əsrin sonunda yenidən müstəqilliyini bərpa etmiş Azərbaycanda qadınlar demokratik, hüquqi, sivil, dönyəvi dövlət quruculuğunda fəal iştirak edir, sosial-siyasi və mədəni həyatımız bütün sahələrində aktiv fəaliyyət göstərirlər. 1993-cü ildə xalqın tekidi ilə yenidən Azərbaycanda siyasi həkimiyətə gələn Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, gender siyasetində də islahatlara başladı. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu - gender bərabərliyini bir daha təsdiq etdi, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını təmin etdi. 1998-ci ilin yanvar ayında ölkə başçısının Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması Azərbaycan qadınlarına çox böyük bir hədiyyə oldu. 2000-ci ildə Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında qadın siyasetinin həyataya keçirilməsi haqqında” yeni bir Fərman imzaladı. Bu Fərman qadınlarla bağlı dövlət siyasetinin ən yüksək səviyyədə qurulmasına real sübut idi. Belə bir siyaset həm də bərabər hüquqlar və bərabər imkanlar siyasetinə doğru açılan yeni bir yol idi. Bu Fərmandan sonra qadınlarımıız arasında ictimai-siyasi fəallıq daha da artmışdır. Artıq respublikada 40-dan çox qadın təşkilatı fəallıq göstərir.

Ulu öndər Heydər Əliyev Beynəlxalq Qadınlar bayramına həsr olunmuş toplantıda demişdir: “**Bizim çoxəsrlilik tariximiz, mədəniyyətimiz vardır. Azərbaycanın keçmiş zamanlarda da görkəmli qadınları olmuşdu. Ancaq XX əsrde Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün böyük iftخار mənbəyinə çevrilmişdir. İndi biz hədsiz iftخار hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayırlar,**

**bəzi sahələrdə aparıcı rol oynayırlar, böyük xidmətlər göstərirlər”.**

Azərbaycan Respublikasının müstəqilliye qovuşması neticəsində qadınlarımıızın beynəlxalq qadın hərəkatlarına integrasiyası sürətləndi. Bugün ölkəmizin qarşısında duran problemlərin həllində yaxından iştirak edən Azərbaycan qadını demokratik, hüquqi dövlətimizin, vətəndaş cəmiyyətimizin bərabər hərəkəti, fəal üzv kimi çıxış edir.

Aydın həqiqətdir ki, cəmiyyətdə qadının savadlılığı, təhsili və peşə həzirlığı hər bir dövlətin nailiyyəti, hər bir xalqın milli sərvəti və üstün intellektual göstəricisidir. Görkəmli fransız şairi və ictimai xadimi Lamartin deyirdi ki, “Kitabı qadın oxumuşsa, deməli, onu bütün ailə, bütün xalq oxumuşdur”. Bu baxımdan, Azərbaycan istər qadınların hüquqi statusu və cəmiyyətdə rolü, isterse də ümumi və peşə-iqtisadi təhsilinin səviyyəsinə görə müasir dünyadan inkişaf etmiş ölkələri ilə müqayisədə aparıcı yerlərdə birini tutur.

Bu gün isə ölkə başçısı, möhtərem Prezidentim cənab İlham Əliyev tərəfindən respublikamızda sosial, iqtisadi və mədəni həyatda qadınların rolu artmasına böyük önem verilir. Çünkü Azərbaycan qadını ictimai həyatda kişillərlə ciyin-ciyinə əmək fəaliyyəti ilə məşğul olur, alim olaraq elmimizə yeni töhfələr verir, ən başlıcaşı isə, ana olaraq gələcək nəslə təbribi edir. Bir sözlə, Azərbaycan qadının müstəqil Azərbaycan dövlətinin yorulmaz cəfəkeşidir.

Bunun bariz nümunəsini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşmeramlışsəfiri Mehriban xanım Əliyevanın sismasında görürük. Yüksək dəyərləri özşəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyevə demokratik inkişaf, hüquqi dövlət quruculuğunda sürətlə irəliləyərək sivil dəyərləri əzx edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənəsinə ni getirmişdir. Əslində, ne vaxtsa çağdaş dünyadan bizim dövlətçilik irsizmizdən mənimsədiyi, tarixin hansı mərhələsində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətinə yenidən bərpası faktı mehz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Məqaləmi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qadınlarımıza bağlı söylədiyi fikirlərlə yekunlaşdırmaq istəyirəm. Dövlətimizin başçısı demişdir: “...Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımıza milli məfkurəyə sadıq qalaraq bugün da suveren Azərbaycan Respublikasının güclənməsi namənə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzüllər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir”.

Müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin qadınlarımıza inkişafına, elmine və təhsilinə daimən hədəfli diqqət və əhəmiyyət vermesi, Ulu öndərimizin həmişəyaşar ideyalarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində qadınlarımızin elmi və digər fəaliyyətləri dəha məhsuldar olacaq, onlar ölkəmizin sürətlə inkişaf yolunda əllərindən gələni əsirgəməcəklər.